

Azərbaycan Tibb Universitetinin
İctimai Səhiyyə fakültəsinin dekanı
t.ü.e.d., dosent A.Ə.Ağayev cənablarına

Hörmətli Anar müəllim!

Epidemiologiya kafedrası Sizə 2017/ 2018-cı tədris ilinin hesabatını təqdim edir (24 səhifə).

Kafedra müdiri

ə.e.x., professor İ.Ə.Ağayev

Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının
2017/2018-ci tədris ili üçün
H E S A B A T I

I. GİRİŞ

Azərbaycan Tibb Universitetinin təhsilin keyfiyyəti sahəsində siyasəti cəmiyyətin və dövlətin bu günkü tələblərinə uyğun yaradıcı düşüncəyə malik, tibbin ayrı-ayrı sahələri üzrə inkişafını planlaşdırma, onu reallaşdırma və inlişaf etdirə bilən, gələcəkdə yüksək ixtisaslı mütəxəssis kimi fəaliyyət göstərə biləcək həkim və əczaçı kadrlarının səmərəli hazırlanma sisteminin yaradılması və təşkilindən ibarətdir. Təhsilin keyfiyyəti sahəsində siyasət, onun strategiyası və prosedurları rəsmi statusa malikdir və hamı üçün açıqdır, tələbələr və digər maraqlı tərəflərin bu siyasətdə iştirakı ilə təmin olunur.

Epidemiologiya kafedrasında da tədris prosesinin təşkili və keyfiyyətinin yüksəldilməsi həmişə ön planda olmuş və bu zaman «Təhsil haqqında» Azərbaycan Respublikasının qanunu, «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları», «Azərbaycan Tibb Universitetində kredit sistemi ilə tədrisin təşkili barədə» Əsasnamə, «Əhəlinin sağlamlığının qorunması haqqında» Respublika qanunu, «Ali məktəblər haqqında Əsasnamə»nin müddəaları və s. əsas götürülmüşdür. Tədris prosesində bir sıra təlimati-normativ sənədlər, əmrlər, qərarlar, o cümlədən, ali məktəblərin professor-müəllim heyəti tərəfindən yerinə yetirilən tədris işi, tədris-metodik, elmi-tədqiqat və digər işlərin əsas növlərinin həjminin hesablanması üçün təqribi vaxt normalalarının təsdiqi haqqında 1986-cı il 804 №-li əmr, Azərbaycan Tibb Universiteti üzrə müvafiq əmr, bir sıra digər əmr və sərəncamlar, həmçinin Universitet Elmi Şurasının qərarları nəzərə alınmışdır.

II. Təşkilati tədbirlər

Epidemiologiya kafedrasında təhsil proqramına müvafiq tərtib edilmiş tədris planında nəzərdə tutulan həkim-epidemioloqun hazırlanması üçün, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması; habelə epidemik prosesin proqnozlaşdırılmasının və epidemik vəziyyətin qiymətləndirilməsi, yoluxucu xəstəliklərin profilaktikasının aparılmasını təmin edə biləcək maddi-texniki baza mövcuddur. Buraya tədrisin texniki avadanlıqları, cədvəllər, prezentasiyalar, kompyuter, ocağın epidemioloji müayinə kartları, yoluxucu xəstəliklərin qeydiyyat və hesabat formaları, əsas qanunvericilik, təlimati-normativ və hüquqi sənədləri daxildir.

Tədrisin əsas məqsədi əhali arasında infeksiyon və qeyri-infeksiyon xəstəliklərin baş verməsi və yayılmasının səbəb və şərtlərini aşkar etməyə, respublikada infeksiyon xəstəliklərin qarşısının alınmasına, azaldılmasına və ləğvinə yönəldilmiş əksepidemik tədbirlərin əsaslandırılması, təşkili və aparılmasına dair nəzəri biliyə və təcrübi vərdişə malik mütəxəssis hazırlığını təmin etməkdir.

Tədris proqramına müvafiq olaraq mühazirələr epidemiologiyanın aktual bölmələrinə dair oxunur və problem xarakteri daşıyır. Təcrübə məşğələləri tələbələr tərəfindən proqramın əsas nəzəri, metodik və təşkilati bölmələrinin mənimsənilməsi, həmçinin əksepidemik tədbirlərin aparılması, epidemioloji diaqnostika metodlarının tətbiqi üzrə təcrübi vərdişlərin qazanılması və möhkəmləndirilməsi məqsədilə aparılır, epidemioloji məsələlərin həlli zamanı şəraiti qiymətləndirmək, nəticələr çıxarmaq, qərarlar qəbul etmək və onların icrasını təşkil etmək vərdişləri yaranır.

Bütün işlər aşağıdakı ştatlarla yerinə yetirilmişdir:

Cədvəl 1. Hesabat ilində kafedra əməkdaşlarının vəzifə ştatı

№	S.A.A.	Vəzifəsi	Elmi adı, dərəcəsi
1.	Ağayev İbadulla Əliağa oğlu	kafedra müdiri, 1,5 şt	t.ü.e.d., professor
2.	Niftullayev Məhərrəm Zülfüqar	professor, 1ş	t.ü.e.d., professor

3.	Vəkilov Vaqif Nazim oğlu	professor ,1şt	t.ü.e.d., professor
4.	Quliyeva Esmeralda Musa qızı	dosent , 1şt	t.ü.f.d., dosent
5.	Vahabov Elman Fərman oğlu	dosent , 1şt	t.ü.f.d., dosent
6.	Cəfərova Xatirə Həşim qızı	dosent , 1şt	t.ü.f.d., dosent
7.	Xanbutayeva Svetlana Nəsirovna	dosent , 0,5 şt	t.ü.f.d., dosent
8.	Xələfli Xatirə Novruz qızı	dosent , 1şt	t.ü.f.d., dosent
9.	Tağıyeva Flora Şura qızı	dosent , 1şt	t.ü.f.d., dosent
10.	Zeynalova Nərgiz Mehman qızı	assistent, 0,5 şt	06.02.2018-dən
11.	Cəlilov Vaqif Çinqiz oğlu	baş laborant, 1 şt	
12.	Məmmədova Nigar Əlisahib qızı	baş laborant, 0,5 şt	
13.	Abdurəhimova Bahar Aydın qızı	laborant , 1 şt	
14.	Tahirova Pərvin Ramiz qızı	laborant , 1şt	
15.	Dostəliyeva Fəridə Azay qızı	preparator , 1 şt	
16.	Cəfərova Nigar Bayraməli qızı	preparator, 1 şt	
17.	Ящмядзая Лейла Яһмәд қızı	doktorant	dokt.müddəti başa çat. üçün çıxıb

III. Tədris işi

Epidemiologiya kafedrası epidemiologiya fənnini tibbi profilaktika, müalicə-profilaktika, stomatologiya fakültələrində azərbaycan, rus və ingilis dillərində tədris edir.

Kafedra cari tədris ilinin payız semestrindən etibarən Azərbaycan Tibb Universitetinin 1№-li korpusunun 6-ci mərtəbəsində 420 kv.m sahəni tutur. Kafedranın 6 dərş otağı və 55 yerlik 2 mühazirə zalı vardır. Kafedranın nəzdində ixtisaslaşdırılmış klinik-epidemioloji laboratoriya fəaliyyət göstərir. Kafedraya ə.e.x., t.e.d., prof.İ.Ə.Ağayev rəhbərlik edir.

Kafedranın akademik işçiləri aşağıdakı ştatları tutur:

Kafedra müdiri, ə.e.x., professor - 1

Professor – 2

Dosent – 6

Assistent - 1

Onlardan 3-nün tibb elmləri doktoru, 6-nın isə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi var. 2 baş laborant və 4 nəfər köməkçi heyət var. Müəllimlərin yaş həddi 50 - 76- dir.

Tədris planına görə kafedranın 4468 saat tədris yükü olmuşdur. Bunun 1585 saati payız, 2894 saati yaz semestri üçün planlaşdırılmışdır. Plana əsasən nəzərdə tutulan mühazirələri professor və dosentlər oxumuşdur. Təcrübə dərslərinin aparılmasında bütün müəllimlər iştirak etmişlər.

Kafedrada lazımi qeydiyyat-hesabat sənədləri: kafedranın iş planı, tədris-metodik işə dair plan, istehsalat təcrübəsinin proqramı və s. sənədlər əvvəlcədən tərtib edilmişdir. İlkin ixtisaslaşma keçən YI kurs tələbələri üçün ayrıca proqram və plan tərtib edilmiş və məşğələlər həmin proqram əsasında aparılmışdır.

2017/2018-cı tədris ilində kafedranın illik yükü aşağıdakı kimi olmuşdur:

mühazirələr	- 183
təcrübə dərsləri	- 3567
məsləhət	- 70
imtahan, dif.məqbul	- 428
istehsalat təcrübəsi	- 24
dövlət imtahan komiss.iştirak	- 72
rezidentura	- 0
asp.rəhbərlik	- 100

Tədris yükü müəllimlər arasında aşağıdakı kimi bölünmüşdür (cədvəl 2):

Cədvəl 2. 2017/2018-cı dərslər ilində kafedra tədris yükünün professor- müəllim heyəti tərəfindən ödənilməsi:

№	S.A.A.	Vəzifəsi	Elmi adı, dərəcəsi	Cəmi ödənilmişdir (saat)
1.	Ağayev İbadulla Əliqə oğlu	kafedra müdiri	t.ü.e.d., professor	260
2.	Niftullayev Məhərrəm Zülfüqar	professor	t.ü.e.d., professor	520
3.	Vəkilov Vaqif Nazim oğlu	professor	t.ü.e.d., professor	580
4.	Quliyeva Esmeralda Musa qızı	dosent	t.ü.f.d., dosent	532
5.	Vahabov Elman Fərman oğlu	dosent	t.ü.f.d., dosent	532
6.	Cəfərova Xatirə Həşim qızı	dosent	t.ü.f.d., dosent	520
7.	Xanbutayeva Svetlana Nəsir	dosent, 0,5 şt	t.ü.f.d., dosent	260
8.	Xələfli Xatirə Novruz qızı	dosent	t.ü.f.d., dosent	520
9.	Tağıyeva Flora Şura qızı	dosent	t.ü.f.d.	545
10.	Zeynalova Nərgiz Mehman qızı	assistent, 0,5 şt		130
11.	Жялилов Вагиф Чингиз оғлу	баш лаб. s/hes		152
Cəmi				4551

Hesabat ilində İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə IV və V kursunda - kurs imtahanları, VI kursunda - kurs və Dövlət imtahanları, Stomatologiya fakültəsinin III kursunda, I və II müalicə profilaktika fakültəsinin V kurslarında isə kurs imtahanları keçirilmişdir.

İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə IV kursunda (6 illik təhsil üzrə) yaz imtahan sessiyasında "Epidemiologiya-1 (Ümumi epidemiologiya)" fənnindən imtahanların nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxılmayıb/gəl	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	69	65	3	2	0	-	-	5,8	100,0	100,0
rus	7	4	-	1	1	--	-	3,7	100,0	100,0
Cəmi	76	69	3	3	1	0	-	4,9	93,4	100,0

Alınan nəticələrdə keçən illə müqayisədə xeyli dəyişikliklər vardır. Belə ki, keçən illə müqayisədə «qeyri-kafi» qiymət alan olmayıb. Orta qiymət bir qədər artmışdır (4,7-ə qarşı 4,9), keyfiyyət göstəricisi (92,1%-ə qarşı 93,4%) və ümumi mənimsəmə göstəricisi də artmışdır - 100,0 %.

İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə V kursunda yaz imtahan sessiyasında "Tibbi parazitologiya" fənnindən imtahanların nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxılmayıb/gəl	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	77	57	6	4	2	4	4/-	4,5	98,5	100,0
rus	4	4		-	-	-	-	5,0	100,0	100,0
Cəmi	81	61	6	4	2	4	4/-	4,5	100,0	100,0

Alınan nəticələr göstərir ki, bu kurs üzrə tələbələr yüksək bilik nümayiş etdirmişlər. Orta qiymət 4,5, keyfiyyət göstəricisi 100,0%, ümumi mənimsəmə göstəricisi 100,0% olmuşdur.

İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə V kursunda yaz imtahan sessiyasında "Seçim" fənnindən imtahanların nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxılmayıb	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	72	53	7	5	2	1-	4/-	4,7	99,7	100,0
rus	4	4		-	-	--	-	4,0	97,6	100,0
Cəmi	76	57	7	5	2	1	4/-	5,0	100,0	100,0

İS V kurs tələbələri "Seçim" fənn üzrə də verdikləri imtahanda 2 fənn üzrə: "Dezinfektologiya", "İmmunprofilaktika" kursu üzrə suallar daxil edilmişdir.

Alınan nəticələr göstərir ki, keçən illə müqayisədə tələbələr yüksək bilik səviyyəsi nümayiş etdirmişlər. Belə ki, orta qiymət 4,8-dən 5,0-ə qədər azalmış, keyfiyyət göstəricisi və ümumi mənimsəmə göstəricisi artmış və müvafiq olaraq - 100,0% olmuşdur.

İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə V kursunda payız imtahan sessiyasında "Epidemiologiya-2 (Xüsusi epidemiologiya)" fənnindən imtahanların nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxılmayıb/gəlmə	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	76	58	7	3	2	3	3/-	3,8	95,6	98,5
rus	4	4			-	-	-	5,0	100,0	100,0
Cəmi	80	62	7	3	2	3	3/-	4,5	100,0	100,0

Alınan nəticələr göstərir ki, keçən illə müqayisədə tələbələr yüksək bilik səviyyəsi nümayiş etdirmişlər. Belə ki, orta qiymət 4,5 olmuş, keyfiyyət göstəricisi və ümumi mənimsəmə göstəricisi 100,0%-ə bərabər olmuşdur.

I müalicə-profilaktika fakültəsinin V kursu üzrə "Epidemiologiya" fənnindən imtahanın nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxılmayıb/gəlmə	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	278	155	56	41	16	6	4/-	4,4	99,8	100,0
rus	32	11	8	7	3	2	1/-	4,1	100,0	100,0
ing	10	8	2			-	-	4,8	90,9	100,0
Cəmi	320	174	66	48	18	8	5/-	4,4	90,9	100,0

II müalicə-profilaktika fakültəsinin V kursu üzrə "Epidemiologiya" fənnindən imtahanın nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxıl-mayib/gəlm-b	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	275	16 2	74	21	9	-	9/-	4,5	95,2	98,5
rus	36	17	11	5	2	-	1/-	4,4	94,3	100,0
Cəmi	311	17 9	85	26	11	-	10/-	4,6	96,3	100,0

I və II müalicə-profilaktika fakültələrində keçirilən imtahanların nəticələrinin təhlili keçən illə müqayisədə bütün parametrlər üzrə göstəricilərin bir qədər artmasını göstərmişdir. Belə ki, I müalicə-profilaktika fakültəsində orta qiymət bir qədər artmışdır- 4,4 olmuşdur. Ümumi mənimsəmə göstəricisi 100,0%, keyfiyyət göstəricisi isə 99,9% olmuşdur.

II müalicə-profilaktika fakültəsində də keçən ilin göstəricilərində müəyyən fərqlər aşkar edilmişdir. Belə ki, orta qiymət Azərbaycan bölməsində bir qədər azalmış – 4,5, rus bölməsində də cüzi artmışdır - müvafiq olaraq 4,6-a qarşı 4,4 olmuşdur. Ümumilikdə orta qiymət – 4,6 olmuş, keyfiyyət göstərici bir qədər azalmış (96,8%-ə qarşı 96,3% olmuşdur), ümumi mənimsəmə göstəricisi isə 98,4%-ə qarşı 100,0% olmuşdur.

Stomatologiya fakültəsi III kurs üzrə "Epidemiologiya" fənnindən imtahanların nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət						Buraxıl-mayib/gəlm-b	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E	F				
az	109	6 9	2 5	1 4	1			-	4,6	95,2	100,0
rus	10	8	2					1/-	4,8	100,0	100,0
ing	7	4	3					6/-	4,5	100,0	100,0
Cəmi	133	8 1	3 0	1 4	1			7/-	4,36	99,8	100,0

Keçən illə müqayisədə stomatologiya fakültəsində orta qiymət artmış və 4,4 olmuşdur. Keyfiyyət göstəricisi də isə bir qədər artmış və 99,8 % olmuşdur. Lakin həm rus bölməsində, həm ingilis bölməsində artmış və hər ikisində 100,0% olmuşdur. Ümumi mənimsəmə göstəricisi də artmışdır (keçən il 91,4%-ə qarşı 100,0% olmuşdur).

İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə VI kurs tələbələrinin DSENT nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxıl-mayib/gəlm-b	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	71	30	33	5			3/-	4,3	100,0	100,0
rus	6	-	2	4			-	4,0	100,0	100,0
Cəmi	77	30	35	9			3/-	4,2	100,0	100,0

DSENT üzrə imtahan 22.05.2018- tarixdə keçirilmişdir. İmtahanlarda 77 nəfər iştirak etmişdir. Onlardan 30 nəfər (39%) "A", 44 nəfər (57%) "B-C" qiymət almışdır. İmtahanların nəticələri göstərir ki, keçən ilin göstəriciləri ilə müqayisədə orta qiymət azalmışdır (4,2

olmuşdur), keyfiyyət və mənimşəmə göstəricisi də artmış və müvafiq olaraq 100,0% və 100,0% olmuşdur.

İctimai Səhiyyə fakültəsinin VI kurs tələbələrinin Bıraxılış Yekun Dövlət İmtahanının nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxıl-mayib	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimşəmə %-lə
		A	B	C	D	E				
az	71	58	10		-	-	3/-	4,4	99,8	100,0
rus	6	6			-	-	-	5,0	100,0	100,0
Cəmi	74	64	10		-	-	3/-	4,7	96,3	100,0

Epidemiologiya fənnindən dövlət imtahanı bu il də 2 mərhələdə keçirilmişdir. Belə ki, tələbələr iyunun 13-14-də təcrübi vərdişlərdən, iyunun 20-də isə nəzəri hissədən imtahan vermişlər. Artıq 2 ildir il imtahanlar yeni formada - OSPİ üzrə həyata keçirilmişdir. Təcrübi vərdiş və bacarıqlarını nümayiş etdirmək üçün tələbələrə kafedrada mövcud olan imkanlar daxilində şərait yaradılmışdır. İmtahanın gedişində DİK-nin üzvləri iştirak etmişlər. OSPİ üzrə tələbələrin bacarıqları maksimum 50 bal həddində qiymətləndirilmişdir. Bu zaman hər tələbə 5 təcrübi bacarıq yerinə yetirmiş və bacarığın hər biri maksimum 10 bal ilə qiymətləndirilmişdir. Müvəffəq qiymət alan tələbələr nəzəri (test) imtahanına biraxılmışdır. İmtahanda 77 tələbə iştirak etmişdir. 3 nəfər buraxılmamışdır. 64 nəfər (83,1%) "A", 10 nəfər "B-C" qiymətlər (13,0%) almışlar. Orta qiymət bir qədər azalmış - 4,9-dən 4,7-ə qədər, keyfiyyət göstəricisi 96,3%, ümumi mənimşəmə göstəricisi 100,0% olmuşdur.

Яввялки иллярдян фяргли олараг, тялябялярин билик вя бажарыгларынын артырылмасы вя тядрисин кейфийятинин йцксялдилмяси мягсядиля йени тядрис илиндя дярсяр билаваситя Университетин база хястяханаларында, о жцмлядян Тярис-Жяррациййя, Тядрис-Терапевтик клиникасында, Республика Таунялейщия Стансийасында, 1 сайлы Тибби-Клиник Мяркяздя, Республика ЭЕМ-дя кечирилмищдир.Тялябяляр програма вя жядвяля уйьун олараг щямин базаларда кцратор мцяллимлярин рящбярлийи алтында юзляри билаваситя щямин мцяссисялярдя яксепидемик реьимин гиймятляндирилмясини апармыш, юкля яразисиндя хястяликлярин гаршысынын алынмасы цзя тядбирляр планынын щяйята кечирилмясиндя иштирак етмищляр.

İlkin ixtisaslaşma üzrə məşğələlər «070103 - Tibbi-profilaktika işi» ixtisası üzrə məzun həkimin ixtisas xarakteristikası nəzərə alınmaqla tərtib edilmiş proqram əsasında mühazirə, seminar və təcrübə məşğələləri şəklində aparılır. Belə ki, XII semestrdə tələbələrlə "Dövlət epidemioloji nəzarəti" fənni üzrə epidemioloji diaqnostika, retrospektiv və operativ epidemioloji təhlil, eləcə də əksepidemik işin planlaşdırılması və epidemioloji vəziyyətin qiymətləndirilməsi həyata keçirilir. Onlar həmçinin əldə etdikləri bilik və bacarıqları rayon gigiyena və epidemiologiya mərkəzlərində daha da möhkəmləndirirlər. Belə ki, GEM-lərin epidemioloji şöbələri üzrə bölünmüş tələbələr İxtisaslaşma üzrə həkim-epidemioloq işinə yiyələnir və kafedra müəllimlərinin, həkim-epidemioloqların rəhbərliyi ilə hazırkı proqramda nəzərdə tutulan mövzular üzrə kafedranın tapşırığını yerinə yetirirlər. Lakin İlkin ixtisaslaşmanın təşkilində mövcud olan bir sıra çatmamazlıqlar bu gün də aradan qaldırılmamışdır. Bunlara illərlə həllini tapmamış məsələlər - məşğələlərin məzunun təyinatı nəzərə alınmaqla fərdi proqramlar üzrə aparılması; təhsil sisteminə uyğunlaşdırılmış, hər cür avadanlıq və yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmuş bazanın olması və s. kimi hələ də həllini gözləyən məsələlər aiddir.

Kafedrada **rezidentura təhsili üzrə** tələbələr təhsil alan bu il olmamışdır.

IV. Tədis- metodik iş

Cədvəl 3. Tədris – metodiki işlər

Fakültələr	Mühazirə		Təcrübə		Dərslik	Dərs vəsaiti	Tədris metodik vəsait	Situasiya məsələləri	Təqvim mövzu planı	Fərdi tapşırıq	Cari test sualları	İmtahan test sualları	Rezidentura programı	Rezidentura testləri
	yazılı	elektron	yazılı	elektron										
İctimai Səhiyyə	40	38	31	31	1	2	-	62	55	48	3200	250	1	200
Müalicə - profilaktika	4	3	5	5	-	2	-	14	5	10	450	600	-	-
Stomatologiya	3	3	10	8	-	2	-	-	12	18	300	450	-	-

Kafedranın tədris-metodik işi aşağıdakı əsaslar üzrə aparılır:

1. Epidemiologiyadan işçi proqramlar İctimai Səhiyyə fakültəsi tələbələri üçün «Tibbi-profilaktika işi», müalicə-profilaktika fakültəsi tələbələri üçün «Müalicə işi», stomatologiya fakültəsi tələbələri üçün «Stomatologiya» ixtisasları üzrə proqramlar. Bu proqramlar universitet MMK-da təsdiq edilmiş vəqrif almaq üçün Səhiyyə və Təhsil Nazirliyinə təqdim edilmişdir.

Тящил програмына уйьун олараг бцтцн факцтяляр цзря тядрис програмлары йениляшдирилир, мцасир вя йени актуал мювзулар салыныр, щямчинин дцнйа сяцциййясиндя баш верян йениликляр ялавя олунур.

2. Planlaşdırılan sənədlər:

- bütün fakültələr üzrə tədris proqramları;
- mühazirə və təcrübə dərslərinin təqvim-mövzu planları;
- bütün fakültələr üzrə sillabuslar;
- müalicə-profilaktika, İctimai Səhiyyə, stomatologiya fakültələrinin tələbələri üçün sərbəst işlərin siyahısı;
- açıq dərslərin cədvəli və s.

Tədris prosesində tədris-laboratoriya bazası kimi kafedranın nəzdində fəaliyyət göstərən klinik-epidemioloji laboratoriyada da dərslər aparılır. Хцсусиля тяжрцби билик вя бажарыгларын ашыланмасы заманы тялябяляр сярбяст щякилдя бурада фяалийят эюстярирляр. Дярс програмына вя ейни заманда Дювлят Аттестасийанын тяжрцби бажарыглары сийащысына дахил олан мювзулар цзря бажарыглар бурада гябул едилир.

Kafedradaxili nəzarət kafedra müdiri prof.İ.Ə. Ağayev tərəfindən həyata keçirilir.

2017/2018-cı tədris ilində kafedranın əməkdaşları tərəfindən kafedrada tədris olunan fənnlər üzrə yeni 8 mühazirə və 10 təcrübə dərsləri üzrə aşağıdakı tədris–metodik materiallar təzələnməmiş və elektron variantlar hazırlanmışdır. Bunlara aşağıdakı mühazirə mətnləri aiddir:

1. Transmissiv yoluxma mexanizminə malik infeksiyaların epidemiologiyası. Xəstəxanadaxili infeksiyaların epidemiologiyası.
2. Lyamblioz, leyşmaniozlar və onların epidemiologiyası.
3. Malyariya, toksoplazmoz və onların epidemiologiyası.
4. Epidemik proses haqqında təlimin əsasları. İnsan infeksiyon xəstəliklərinin təsnifatı.
5. Dezinfeksiyaedici maddələrin əsas qruplarının ümumi xüsusiyyətləri. Sterilizasiya haqqında anlayış, metodları və vasitələr

6. Aktiv immunlaşdırma və immunterapiya. Aktiv postvaksinal immunitetin formalaşmasına təsir edən amillər və onların inkişaf mexanizmi

Təcrübə məşğələləri üçün metodik işləmələr:

1. Dezinfeksiyaedici maddələrin əsas qruplarının ümumi xüsusiyyətləri. Sterilizasiya haqqında anlayış, metodları və vasitələr.
2. Aktiv immunlaşdırma və immunterapiya. Aktiv postvaksinal immunitetin formalaşmasına təsir edən amillər və onların inkişaf mexanizmi
3. Sterilizasiya haqqında anlayış, metodları və vasitələri. Sterilizatorların xüsusiyyətləri və iş prinsipi. Sterilizasiyaönu işləmənin keyfiyyətinin yoxlanması. Tibbi təyinatlı alətlərin sterilliyinə nəzarət.
4. Dezinfeksiya, növləri və üsulları, insektisidlərin xüsusiyyətləri. Buğumayaqlıların müxtəlif növləri (gənələr, ağcaqanadlar, bitlər) ilə mübarizə.
5. Genişləndirilmiş İmmunlaşdırma Proqramının həyata keçirilməsi mərhələləri. Milli Peyvənd təqvimini.
6. Soyuq zəncir” sisteminin təşkilatı və maddi bazaları. Peyvənd işinin təşkili.
7. Parazitizm haqqında anlayış və parazitar xəstəliklərin ümumi xarakteristikası. Malyariya üzərində epidemioloji nəzarətin təşkili, laborator diaqnostikası.
8. Bağırsağ protozozları (amebiaz, lyamblioz, balantidiaz), onlar üzərində epidemioloji nəzarətin təşkili və laborator diaqnostikası.

Кафедрада кифайят гядяр дярс вьсаити вардыр. Беля ки, Ыctimai Сəhiyyə факултясинин тялябяляри цццн 2016-сн тəдрис илндə кифедранн əмəkдашлары тэрəфндən hazırlanan «İmmunprofilaktika» adlı dərs vəsaiti tələbələrin istifadəsinə verilmişdir. Bundan başqa, İSF-nin 6-cı kurs tələbələri üçün “Epidemiologiya üzrə ilkin ixtisaslaşmaya dair metodik göstərişlər” hazırlanmış və istifadəyə verilmişdir. Hazırda “Epidemioloji nəzarət və əksəpidemik işin təşkili” dərs vəsaiti üzərində iş gedir. Ыяни кафедрада, демьк олар ки, бцтцн фьаннляр цзря дярслик вя дярс вьсаитляри вардыр. Ыени тьдрис илиндя тьжрцбь дярсляри вя бажарьглар цзря методик вьсаитин щазьрланмасы планлашдырылыр.

Hesabat ilində kafedra bütün tədris hesabat sənədlərinə malikdir. Буна Университетдя кечирилян Аккредитасийа да бьуйцк кьмяклик етмиш вя лазьми сьнядляр топлусу ялавя олуьмушдур. Нэр ил олдуғу киьи, кифедранн иллик іш плану тьртиб едилmiş və planda nəzərdə tutulan məsələlər vaxtında yerinə yetirilmişdir.

Hazırda Ыctimai Сəhiyyə fakultəsində tibbi profilaktika ixtisası üzrə təhsil alan tələbələr üçün 27 mövzu üzrə mühazirə oxunur, 51 mövzu üzrə təcrübə məşğələsi keçirilir. Əksər mövzular üzrə metodik tövsiyələr və ya metodik işləmələr var. Bəzi metodik materiallar yenidən işlənilmiş vaxt normaları göstərilmişdir.

Дярс йцкц журналы, мцяллимлярин фьрди тьурналында апарьлан дярсляр щаггында мцнтязьм щькилдя гейдляр едилир. Онлар билаваситя кафедра мцдири вя тьдрис щисся мцдири тьряфиндян йохланьлыр.

Kafedrada hesabat və qeydiyyat sənədləri vardır və onlar vaxtında doldurulur. Belə ki, kafedrada iclaslar müntəzəm keçirilir, müzakirələr aparılır və onların protokolları tərtib edilir. Kafedrada tələbələrin davamiyyət və müvəffəqiyyət gğstəriciləri xüsusi jurnalda qeyd edilir. Tədrisin texniki və əyani vəsaitlərlə təminatı cədvəli, subordinatorların qeydiyyatı jurnalı, kafedra müdirinin dərslərə nəzarət jurnalı tədris işinin tənzim olunmasında vacib sənədlər olduğundan onların lazımi qaydada tərtibinə ciddi fikir verilir. Hesabat ilində 7 açıq mühazirə və 1 açıq təcrübə dərsi aparılmışdır, onların protokolları vaxtında müzakirə və tərtib edilir.

Kafedrada epidemiologiya fənnini tədris etmək üçün kifayət qədər ədəbiyyat var. Bundan başqa, lazım olan dərslikləri tələbələr ATU-nun kitabxanasından ala bilirlər. Əsas dərsliklərlə yanaşı tələbələrə ayrı-ayrı bölmələr üzrə əlavə dərsliklər də təklif olunur. Kafedrada İSF-nin tələbələri onlar üçün nəzərdə tutulmuş və ə.e.x., professor İ.Ə. Ağayev, dosent X.N. Xələfli və dosent F.Ş. Tağıyeva tərəfindən hazırlanmış "Epidemiologiya" adlı dərslikdən, həmçinin kafedranın əməkdaşları tərəfindən hazırlanmış «Dezinfeksiya işinin təşkili» dərs vəsaitindən, prof. İ.Ə. Ağayev, dos. E.F. Vahabov, dos. X.N. Xələfli, dos. F.Ş. Tağıyeva tərəfindən hazırlanmış «Seçim» fənni üzrə «İmmunprofilaktika» kursuna dair dərs vəsaitindən istifadə edirlər. Hazırda yuxarıda deyildiyi kimi, 6-cı kurslar üçün nəzərdə tutulan "Epidemioloji nəzarət və əksepidemik işin təşkili" dərs vəsaitinin və "Təcrübi məşğələlər və bacarıqlar" üçün tədris-metodik vəsaitin hazırlanması üzərində iş gedir.

Tədris prosesində tibb elmi və səhiyyə sahəsində, xüsusilə də epidemiologiyaya dair yenilikləri əks etdirən vətən və xarici (rus və ingilis) ədəbiyyatlardan geniş istifadə edilir. Bunlara ÜST-ün dərc etdirdiyi bülletenlər və təlimat xarakterli vəsaitlər də aiddir. Respublikada bir çox yoluxucu xəstəliklər üzrə mürəkkəb epidemioloji vəziyyəti nəzərə alaraq, kafedranın pedaqoji heyətinin üzərinə ixtisaslı kadrların hazırlanması sahəsində böyük məsuliyyət düşür. Onlar bu vəziyyəti yaxşılaşdırma biləcək bacarıqlı, bilikli həkimlər hazırlamaladırlar. Bütün bunları yekunlaşdıraraq, tədris prosesinin bu bölməsinin işini daha da yaxşılaşdırmaq və gücləndirmək, bir çox məsələlərin həllini sürətləndirmək üçün aşağıdakı istiqamətdə tədbirlərin yerinə yetirilməsi üzrə işlər aparılmışdır:

1. Fakültə və kurslar üzrə sərbəst işlərin semestr üçün cədvəlinin tərtib edilməsi.
2. Ümumi proqramda hər fənn üzrə ona ayrılan vaxt normalarının və saatlarının dəqiqləşdirilməsi.
3. Maddi-texniki bazanı yaxşılaşdırılması.
4. Sərbəst işə dair mövzuların qəbul edilməsi və ona nəzarət meyarlarının və müddətinin gözlənilməsi.
5. Yeni dərs yükünə müvafiq olaraq bütün fakültələr, yəni İSF, MPF və stomatologiya üzrə tədris proqramlarına (sillabuslarına) düzəlişlərin edilməsi.

Kafedrada oxunan mühazirələrdə əksər mövzular üzrə prezentasiyalardan istifadə olunur. Bütün fakültələr üzrə mühazirələrin kompüter variantı işlənilib hazırlanmışdır və onlardan tədris prosesində geniş istifadə edilir. Təcrübə dərslərində cədvəllərdən, mikroskopiya üçün preparatlardan- həşərat və buğumayaqlılar, malyariya plazmodiləri, helmintlər və s. preparatlardan istifadə olunur. Tələbələr sərbəst işləri prezentasiya şəklində təqdim edirlər. Kafedrada həmçinin proqramlaşdırılmış nəzarət metodları tətbiq edilir. Bu məqsədlə test tapşırıqlarından istifadə edilməsi səmərəli nəticələr verir.

Кафедрада ИКТ васитяляриндян эениш истифады едилір. Демяк олар ки, бцтцн дярс отагларында щям стационар компцтерлярдян, щям дя Ноотбукдан, о жцмлядян портатив проейктордан истифады олунур. Мцщазиря отаглары интернет шябякяси иля яцатя едилмишдир. Презентасийа вя сярбяст ишляр тялябяляр тяряфиндян мярузя олунур вя мцяллимляр тяряфиндян гиймятляндирилир. Бундан башга, йени дярс илиндя бцтцн аудиторийаларда стационар типли компцтерлярин гурашдырылмасы ццн Университет рящбярлийиня мяктуб эюндярилмишдир. Мцяллимлярин бирбаша интернет шябякясиня гошулмасы ццн Wi-fi жищазы гурашдырылмышдыр.

Tədrisin təkmilləşdirilməsinin digər istiqaməti təcrübə məşğələlərində tədris prosesinin intensivləşdirilməsidir. Burada tədrisin əsasını konkret şəraitlərə yaxınlaşdırılmış epidemioloji situasiya məsələlərinin sərbəst həlli təşkil edir. Bu məqsədlə tədris prosesi ümumi və xüsusi epidemiologiyanın hər bir öyrənilən mövzusu üzrə situasiya məsələləri və onların cavabları dəsti ilə təmin olunur. Epidemioloji vəziyyətin təhlili və konkret qərarların qəbul

edilməsi də daxil olmaqla tapşırıqlar üzrə sərbəst iş tələbələrdə möhkəm təcrübi vərdişlərin formalaşdırılmasına gətirib çıxarır.

Тяжрцби бажарыглары щяйата кечирмяк цццн кафедрада лабораторийа отабы йарадылмышдыр. Бурада щяр фяння аид мювзулар цзря мцяллимляр тяряфиндя бажарыгларын эедишаты ижра олунур, сонра ися тялябляяр сярбьяст щякилдя онлары эюстярир вя йа йериня йетирирляр. Бу мягсядяля щямчинин кафедранын базасында олан клиник-эпидемиологьи лабораторийадан истифадя олунур.

Bunlardan əlavə, tələbələrdə problem vəziyyətlər şəraitində hərəkət etmək qabiliyyəti tərbiyə edilməsində işgüzar oyunların da əhəmiyyəti böyükdür. Tələbələrin mənimsəmə və keyfiyyət göstəricilərini yaxşılaşdırmaq məqsədilə tədris prosesində onların bilik və bacarıqlarının daha səmərəli üsullarla qiymətləndirilməsi meyarları işlənilib hazırlanmış və tətbiq edilmişdir. Bunlara aşağıdakıları misal göstərmək olar:

1. Tələbələrin dərsi yerinə yetirmə səviyyəsi.
2. Tədris prosesinin əyani vəsaitlərlə təmin olunma səviyyəsi.
3. Tədris intizamının səviyyəsi.
4. Tədris prosesinin pedaqoji tələbat normativlərinə uyğunluq səviyyəsi.
5. Tədris məşğələlərində yeni tədris və İKT vəsaitlərindən istifadə edilmə səviyyəsi.
6. Tədris prosesinə yeni innovativ tədris metodlarının tətbiq olunma səviyyəsi.
7. Vaxt bölgüsü nəzərə alınmaqla tələbələrin tədris məşğələlərində sərbəst işləmələrin planlaşdırılması səviyyəsi.
8. Тялябляярин жарн вя йекун биликляринин гиймятляндирилмяси цццн йени тип «100+20» форматда тест суалларынын щазырланмасы.

Belə meyarlar əyani surətdə rəqəm və qrafik materialı əks etdiriyinə görə tədrisin səmərəliliyinin qiymətləndirilməsində daha obyektiv göstərici olacaqdır.

İmtahanlara hazırlıq dövründə kafedra iclasında aşağıdakılar təsdiq olunmuşdur:

- imtahan biletləri;
- test sual və məsələləri;
- имтащанларда иштирак едян мцяллимлярин сийащысы;
- Апеллясийада комиссийасында иштирак едян мцяллимлярин сийащысы;
- Дювлят Аттестасийасында иштирак едян мцяллимлярин сийащысы;
- тяжрцби бажарыгларын сийащысынын щазырланмасы;
- ədəbiyyat siyahısı;
- məsləhət saatları və DİK-da bacarıqların treninqi üzrə təcrübə dərslərinin keçirilməsi;
- məzuniyyət cədvəli;

Bu tədris ilində kafedrada təhsil standartlarına uyğun olaraq fənn proqramlarında dəyişikliklər aparılmış, saatlar dəqiqləşdirilmiş, təcrübi vərdişlərin siyahısı hazırlanmış və onların aparılmasına dair metodik göstərişlər tərtib edilmişdir.

İSF 6-cı kursunda saatların artması ilə əlaqədar tədris proqramında dəyişikliklər edilmişdir. Belə ki, «Dövlət epidemioloji nəzarəti» fənni üçün yeni mövzular hazırlanmışdır. Buraya yoluxucu xəstəlik ocağının epidemioloji müayinə metodikası, ayrı-ayrı yoluxucu xəstəliklərin dinamikasının qiymətləndirilməsi və xəstələnmənin proqnozlaşdırılması kimi məsələlərin tədrisi daxildir. Bu məqsədlə əsasən tibbi-profilaktika fakultəsində ölkə patologiyasına daxil olan xəstəliklərin (malyariya, leşmaniozlar) üzərində epidemioloji nəzarətin təşkilinə, parazitar xəstəliklərin laborator diaqnostikasına, helmintozların epidemiologiya və profilaktikasına dair mühazirələr daxil edilmişdir. Geniş yayılmış bir çox yoluxucu xəstəliklərin artması təcrübə dərslərində onların laborator diaqnostikası, epidemiologiyası və ocaqda əksepidemik tədbirlərin aparılmasına və s. məsələlərə, yəni təcrübi biliyin əldə edilməsinə diqqət artırmağa vadar etmişdir. Tələbələrin bu sahədə biliklərini daha da artırmaq üçün yeni tədris proqramında xəstələnmənin illik və coxillik

dinamikası, ocağın müayinəsi, əldə edilmiş məlumatların toplanması və riyazi üsullarla işlənməsi, epidemioloji təhlilin nəticələri əsasında proqnozlaşdırılmanın aparılması və s. vacibdir. Bundan başqa, tələbələrin biliklərinin qiymətləndirilməsi üçün kurs işi üçün materiallar hazırlanır ki, onun əsasında hər bir tələbə fərdi şəkildə konkret bir yoluxucu xəstəliyin təhlilini aparır.

Qeyri-infeksiyon xəstəliklər (arterial hipertenziya, parodontoz, ÜİX və s. hazırda bütün ölkələrin səhiyyə orqanları qarşısında aktual problem olduğundan bütün fakültələrdə bu infeksiyaların profilaktikası da diqqət mərkəzində olan məsələlərdəndir. Lakun qeyri-infeksiyon xəstəliklərin epidemiologiyasının tədrisi müasir epidemiologiya proqramlarında öz əksini tapmır. Bu məqsədlə xüsusi plan və proqram tərtib edilərək universitetin tədris hissəsinə təqdim edilmiş və onların tədris edilməsi üçün əlavə saatlar ayrılması barədə universitet rəhbərliyinə müraciət olunmuşdur. Lakin əlavə saatların ayrılması hələlik mümkün olmadığına görə, bu bölmənin tədris proqramına daxil edilməsi məsələsi əvvəlki illərdə olduğu kimi bu hesabat ilində də həll edilməmiş qalmışdır.

Kafedrada Bütün tədris ili ərzində zəif oxuyan və çox dərs buraxan tələbələr haqqında vaxtaşırı olaraq müvafiq fakültələrin dekanlıqlarına məlumat verilmişdir. Bu barədə həm müəllimlərin fərdi jurnallarında, həm də ümumi kafedra jurnalında qeydiyyatlar aparılır. Tələbələrin buraxdıqları dərs saatları "limiti" keçdikdə mövcud qaydalara görə imtahanlara buraxılmırlar. Ona görə tələbələrə bu barədə xəbərdarlıq edilir. Bundan başqa, dərs ilinin əvvəlindən etibarən müəllimlər üçün növbətçilik cədvəli tərtib olunmuşdur ki, bu cədvələ əsasən hər bir müəllim həftədə bir dəfə növbətçilik edərək xəstə və ya üzürlü səbəblə əlaqədar işə gəlməyən, yaxud dərs cədvəli toqquşan müəllimi əvəz edir. Bundan əlavə, imtahanqabağı məsləhət saatları cədvəli tərtib edilmişdir ki, burada da kafedranın təcrübəli müəllimləri imtahanlara hazırlaşan tələbələrə lazımi məsləhətlər verir, əlavə ədəbiyyatı olmayan tələbələrə ayrı-ayrı mövzuları şərh edir, çətin qavranılan mövzuları onlara izah edirlər.

V. Tərbiyəvi iş

Kafedra əməkdaşları tərəfindən tələbə gənclərdə milli ideologiyanın formalaşması yüksək mənəvi keyfiyyətlərin, ümumbəşəri, insani dəyərlərin tərbiyə edilməsi sahəsində mütəmadi iş aparılır. Müəllimlər istər mühazirə və təcrübə dərslərində, istərsə də sərbəst vaxtlarda bu barədə tələbələrlə söhbətlər aparır, dövlətimizin siyasəti, gənc kadrlara göstərilən qayğı, müstəqillik qazanmış respublikamızın iqtisadi qüdrətinin artırılmasında gənc mütəxəssislərin rolu və s. məsələlər barədə onlara məlumat verir, onlara sağlam həyat tərzi təbliğ edir, cəmiyyətdə belə bir həyat tərzinin əmələ gəlməsində həkimlərin qabaqcıl mövqeyini onlara başa salırlar.

IV. Elmi- tədqiqat işi

2017/2018-cı tədris ilində kafedranın 5 illik planında təsdiq edilən "Azərbaycanda parazit xəstəliklərin epidemiologiyası və monitorinqi" mövzusunda elmi – tədqiqat işi yerinə yetirilir. Mövzu çərçivəsində 2 elmi-tədqiqat işi üzərində əməkdaşlar fəaliyyət göstərirlər.

1-ci iş. "Azərbaycanda helmintozların epidemiologiyası və profilaktikası".

Bu iş 2017-ci ildə 2 mərhələ də yerinə yetirilmişdir.

I mərhələ: "Quba şəhərində geohelmintozların epidemiologiyası və profilaktikası"

Quba şəhərində aparılan müayinələr nəticəsində helmintozların yayılmasında məktəb yaşlı uşaqlar, o cümlədən kənd təsərrüfatı ilə məşğul olanların daha mühüm rol oynaması aydınlaşdırılmışdır. İnvazion xəstəliklərin dinamikasının artırılmasında əhalinin sıxlığının artmasının mühüm rol oynaması müəyyən edilmişdir. Epidemioloji nəzarətin təkmilləşdirilməsi yolunda təkliflər planı məsləhət görülmüşdür.

II mərhələ: "Xaçmaz, Şəmkir rayonlarında kontakt helmintozlarının epidemiologiyası və profilaktikası"

Bu mərhələdə himenolepidoza və enterobioza yoluxmalarına məktəbəqədər uşaq müəssisələrində daha çox rast gəlinir. Hər iki rayonda kontakt helmintozlara qarşı mübarizə tədbirlərini təşkil etdikdə invaziya ocaqlarının xüsusiyyətləri nəzərə alınmalıdır və bu istiqamətdə tədbirlər həyata keçirilməlidir.

2-ci iş. Azərbaycanada protozozların epidemiologiyası və profilaktikası

Bu iş üzrə 2017-ci ildə 2 mərhələ yerinə yetirilmişdir.

I mərhələ: Şəmkir, Goranboy rayonlarında protozozların epidemiologiyası və profilaktikası.

2017-ci il ərzində protozoy invaziyaların baş vermə səbəbləri antropurgik ocaqların qiymətləndirilməsi o cümlədən əvvəlki illərdə görülən tədbirlər nəzərə alınmaqla öyrənilmişdir. Başverən lyambliozun, visseral leşmaniozun 83%-dən çoxu 12 yaşa kimi olan uşaqların payına düşmüşdür. Digərlərindən isə trixomonozların, toksoplazmozların əksəriyyəti, təqribən 56-68%- i 15-50 yaşlı insanların payına düşmüşdür.

II mərhələ: Göyçay rayonunda protozozların epidemiologiyası və profilaktikası.

Göyçay rayonunda 2017-cı il ərzində protozozların etioloji strukturunun araşdırılması dəri və selikli qişaların zədələnməsini törədən dəri leşmaniozunun daha çox epidemioloji əhəmiyyətə malik olduğunu göstərir. Bundan başqa kənd feldşer-mama məntəqələrində , o cümlədən amblatoriyalarda götürülən məlumatlara əsasən hamilə qadınlar arasında xüsusi anomaliyalı uşaqların doğulmasında, ölü doğulmalarda, düşüklərdə etioloji faktor kimi toksoplazmozun 30-40% yeri olduğu müəyyən olunmuşdur.

Hesabat ilində yerinə yetirilən elmi tədqiqatların əsas məqsəd və vəzifələri Azərbaycanda yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi olmuşdur. Tədqiqatın zamanı Azərbaycan Respublikası ərazisində infeksiyon və parazit xəstələnmənin, qida zəhərlənmələrinin müqayisəli təhlili aparılmış və onun səviyyəsinə əsasən Respublikanın rayonları üzrə rənglərə bölgüsü həyata keçirilmişdir. Respublikada daha prioritet yoluxucu xəstəliklərin epidemioloji vəziyyətinin təhlili 2017/2018-ci illər üzrə həyata keçirilmişdir. Epidemik prosesin əsas qanunauyğunluqları aşkar edilmişdir: xəstələnmənin səviyyəsi və dinamikası, onun xarakteri (ocaqçılıq, alovlanmalar, dövrilik), yüksək yoluxma riskinə məruz qalan qruplar, infeksiyaların əhəmiyyətinin iqtisadi parametrləri təyin olunmuşdur.

Tədqiqat materialları aşağıdakılar olmuşdur:

- statistik hesabatlarının əsasında dinamikada infeksiyon və parazit xəstələnmənin və qida zəhərlənmələrinin statistik hesabatları,
- yoluxucu xəstəliklərin alovlanmaları və zəhərlənmələr üzrə məlumatlar,
- profilaktik peyvəndlərin aparılmasına dair hesabatlar təhlil edilmişdir.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün epidemioloji, epizootoloji, bakterioloji, seroloji, koproloji, sanitariya-helmintoloji tədqiqat üsullarından istifadə edilmişdir. Epidemioloji vəziyyətin hazırkı durumuna görə bu sahədə tədqiqatların davam etdirilməsi vacib hesab edilmişdir.

Elmi kadr hazırlığı. Hesabat ilində kafedranın əməkdaşları tərəfindən aşağıdakı dissertasiya işləri yerinə yetirilir:

Yerinə yetirilən doktorluq dissertasiyası işi.

1. T.ü.f.d., dos. Xələfli X.N. "Azərbaycan Respublikası ərazisində helmintozların müasir gedişinin epidemioloji xüsusiyyətləri". Elmi məsləhətçi: ə.e.x., t.e.d., prof.İ.Ə.Ağayev. ATU-nun tibbi profilaktika və tibbi biologiya fakultəsinin elmi şurasında 24.05.2005-ci il tarixdə təsdiq edilmişdir (protokol №11) Qeydiyyat № si 0196 Az00017. İş yekünlaşıb, müdafiəyə təqdim edilmişdir.

Yerinə yetirilən tibb üzrə fəlsəfə doktorluq dissertasiyası işləri.

1. Baş laborant Zeynalova N.M. "Müasir şəraitdə Azərbaycanda malyariyaya görə yaranmış vəziyyətin epidemioloji və ekoloji xüsusiyyətləri". Elmi rəhbər: t.e.d., prof. V.N.Vəkilov, ATU-nun tibbi profilaktika və tibbi biologiya fakultəsinin elmi şurasında 16.03.2012-ci il tarixdə təsdiq edilmişdir. İşə dair material toplanır və məqalələr çap olunur.
2. Baş laborant Cəlilov V.Ç. "Müasir dövrdə Azərbaycan Respublikası ərazisində leşmanioz ocaqlarında epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi" Elmi rəhbər: t.e.d., prof. V.N.Vəkilov, ATU-nun tibbi profilaktika və tibbi biologiya fakultəsinin elmi şurasında 16.03.2017-ci il tarixdə təsdiq edilmişdir. İşə dair material toplanır və məqalələr çap olunur.
3. Klinik epidemiologiya laboratoriyasının baş laborantı dissertant Şıxəliyeva Ə.V. «Azərbaycanda blastosistozların epidemiologiyası və laborator diaqnostikasının təkmilləşdirilməsi». Elmi rəhbər: ə.e.x., prof. İ.Ə.Ağayev ATU-nun tibbi profilaktika və tibbi biologiya fakultəsinin elmi şurasında 04.07.2014-cü il tarixdə təsdiq edilmişdir. İşə dair material toplanır və məqalələr çap olunur.
4. Klinik epidemiologiya laboratoriyasının həkim laborantı, dissertant Hüseynova Z.N. «Bakı şəhərində sitomeqalovirus infeksiyasının epidemioloji xüsusiyyətləri və laborator dimaqnostikası». Elmi rəhbər: ə.e.x., prof. İ.Ə.Ağayev, prof. H.A.Qədirova. ATU-nun tibbi profilaktika və tibbi biologiya fakultəsinin elmi şurasında 04.07.2014-cü il tarixdə təsdiq edilmişdir. İşə dair material toplanır və məqalələr çap olunur.

Elmi tədqiqat işləri (Əlavədə Cədvəl 4-ə bax).

Hesabat ilində kafedranın əməkdaşları tərəfindən dərc etdirilən elmi işlər:

1. X.N.Xələfli, N.Ə.Məmmədova Azərbaycanın ərazisində ətraf mühitdə parazit xəstəliklərin törədicilərinin yayılmasında təbii amillərin rolu / Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi, Bakı, 2017, s.175
2. X.N.Xələfli. Helminthozların immunologiyasının müasir problemləri // Sağlamlıq, 2017, № 2, s. 182-186
3. X.N.Xələfli. Bağırsağ nematodozların yayılmasına əlverişli təsir göstərən sosial-epidemioloji şəraitin rolu // Sağlamlıq, 2017, № 3, s. 109-113
4. X.N.Xələfli. Dehelmintizasiyanın effektivliyinin qiymətləndirilmə yollarının öyrənilməsinin əhəmiyyəti // Sağlamlıq, 2017, № 4, s. 200-206
5. X.N.Xələfli. Nematodozların bağırsağ mərhələsinin klinik-laborator xarakteristikası // Azərbaycan Təbabətin müasir nailiyyətləri, 2017, № 1, s. 96- 100.
6. X.N.Xələfli, S.N.Xanbutayeva, A.İ.Ağayeva, N.Ə.Məmmədova. Askaridozun bağırsağ mərhələsi olan xəstələrdə yoğun bağırsağın mikroflorasının vəziyyəti / V.Y.Axundov adına ETTPI yaradılmasının 95 illiyinə həsr olunur, X cild, Bakı, 2017, s.159 -161.
7. X.N.Xələfli, S.N.Xanbutayeva, F.Ş.Tağıyeva. Azərbaycanda uşaqlar arasında himenolepidozun klinik-epidemioloji aspektləri / Təbabətin aktual problemləri. Elmi-praktik konfransın materialları.-Bakı, 2018.- s.190.
8. Агаев И. А., Кулиева Э. М.// Актуальные проблемы пищевых токсикоинфекций. Социально-значимые и особо опасные инфекционные заболевания.- Материалы IV Всероссийской научно-практической конференции с международным участием. Тезисы конференции.- Сочи, 1-4 ноября, 2017.- с.5-6.
9. Quliyeva E. M., Vekilov V. N., Tagiyeva F. Sh.// Epidemiological aspects of topological disasters in emergency.- International scientific-technical Conference Natural disasters and Human life safety. Abstracts of presentations.-Baku, Azerbaijan. December 04-08, 2017.- p.5-6.
10. Кулиева Э.М., Нифтуллаев М.З. Некоторые особенности искусственных эпидемических процессов // V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi əsərləri. X cild, Bakı, 2017, s.201-208.

11. Кулиева Э. М., Ханбутаева С. Н., Мамедова Н. А. Микробная контаминация пищевых продуктов возбудителями кишечных инфекций / Сборник материалов Международной научной конференции, посвященной к 85-летию проф. Р. А. Аскерова. Баку, 2018, стр.197.
12. Кулиева Э.М., Джафарова Х.Г. Влияние интеграционно- конкурентной концепции на развитие эпидемиологического процесса // Тəbabətin aktual problemləri. Elmi-praktik konfransın materialları. Bakı, 2018, s.270.
13. Агаев И. А., Кулиева Э. М., Ханбутаева С. Н. Особенности проявления искусственного эпидемического процесса // Тəbabətin aktual problemləri. Elmi-praktik konfransın materialları. Bakı, 2018, s.245.
14. Xanbutayeva S.N., Tağıyeva F.Ş. Torpağın sanitar mühafizəsi -geohelmintozların profilaktikasının əsasıdır // Sağlamlıq, Bakı, 2017, № 5, s.135.
15. Ващабов Е.Ф., Таьыйева Ф.Ш. Малйарийанын йайылмасында антропоэен амиллярин ролу // Тəbabətin aktual problemləri. Elmi-praktik konfransın materialları. Bakı, 2017, s.161.
16. Жялилов В.Ч., Ващабов Е.Ф. Дцнйада вя Азярбайжанда лейшманиозлара эюра мцасир епидемиолоэи вязиййят // Саьламлыг, 2017, №2, с.110-115.
17. Жялилов В.Ч., Ващабов Е.Ф. Эянжя-Газах игтисади зонасында виссерал лейшманиозун епидемиолоэи вязиййяти //Я.е.х., проф. Р.Я.Ясэяровун анадан олмасынын 85 иллик йуб.щясп олунмуш бейнялхалг елми конфранс материалларынын топлусу. Баку, 2018, с.135.
18. Vəkilov V.N., Zeynalova N.M., Səfərova P.M. Malyariya paraziti haqqında // Тəbabətin aktual problemləri (Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yub.həsr edilmiş), 2018, s.239.
19. Zeynalova N.M. Malyariyanın yayılmasının profilaktikasının bir sıra aspektləri // Sağlamlıq, 2018, № 2, s. 199-202.
20. В.Н.Векилов, Н.М.Зейналова. Клиническое проявление, лечение и профилактика малярии / V.Y.Axundov adına ETTPI yaradılmasının 95 illiyinə həsr olunmuş konfransın materialları, X cild, Bakı, 2017, s.327-331.

Тəлəбə елми цəмиyyəти хəтти илə 4 елми ищ планлащдирилмищ вə yerинə yetirilmищдир:

1. *Müasir dövrdə bruselyozun epidemioloji xüsusiyyətləri*
Məruzəçi: Leyla Musayeva - İSF, V kurs, Qrup 662 a
Elmi rəhbər: Prof. V.N.Vəkilov
2. Quduzluq və onun epidemiologiyası
Məruzəçi: Əliyev Adil – İSF, V kurs, Qr.660 b
Qasımov Taleh - İSF, III kurs, Qr.627 b
Elmi rəhbər: Dosent X.N.Xələfli
3. QİÇS və onun epidemiologiyası
Məruzəçi: Məmmədova Şəfa, Əhmədova Güləbatın - İSF, V kurs, Qr.660 b
Elmi rəhbər: Dosent X.N.Xələfli
4. Leyşmaniozlar və onların epidemiologiyası
Məruzəçi: Quluzadə Bahar, Quliyeva Leyla - İSF, V kurs, Qr. 661 b
Elmi rəhbər: Dosent F.Ş.Tağıyeva

Bu işlər İctimai Səhiyyə fakültəsinin 10 may 2018-cı il tarixində 42-cı tələbə elmi cəmiyyətinin konfransında məruzə edilmiş və 2-si I və II dərəcəli diplomla, 2-si isə sertifikatla təltif edilmişdir. Kafedranın dosenti X.N.Xələfli tələbə-elmi konfransında fəal iştirakına görə diplomla təltif olunmuşdur.

VII.Səhiyyə təşkilatlarına kömək

Həmişə olduğu kimi, bu hesabat dövrü ərzində kafedranın əməkdaşları elmi-tədqiqat işlərinin nəticələrini xalq təsərrüfatı və səhiyyə təcrübəsinə tətbiq etmiş, səhiyyə orqanlarına elmi-təcrübi kömək göstərmişlər. Belə ki, kafedranın əməkdaşları bir sıra infeksiyon və parazitər xəstəliklərin (malyariya, qarın yatalağı, infeksiyon hepatitlər, bruselyoz və s) diaqnostikasına, həmçinin planlı peyvənd təqvimində aparılan dəyişikliklərlə əlaqədar olaraq B hepatiti, epidemik parotit, məxmərək xəstəliklərinin spesifik profilaktikasına dair respublikanın praktik səhiyyə orqanlarına əməli köməklik göstərmişdir. Belə ki, prof. İ.Ə.Ağayev Азербайжан Республикасы Сяциййя Назирлийинин баш епидемиологу кими республикада грипинин епидемик аловланмаларын сундцрцлмясиня билаваситя рящбярлик етмиш, һәмçinin телевизийя, радио вя кцтляви информасийя васитяляри иля ящалинин мцхтялиф инфексийалардан горунмалары барядя чыхышлар етмиш, тибб ишчиляриня вахташыры олараг йолухужу хястяликлярин епидемиолоэийасына даир семинар мяшьяляляри кечмишдир. Һәмçinin “Qeyri-infeksiyon xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda 1 Milli Konfransda iştirak etmişdir. Türkiyə-Azərbaycan birgə əməkdaşlıq çərçivəsində “AZDas” konfransına rəhbərlik etmişdir.

Bundan başra, Ə.e.x., prof. İ.Ə.Ağayev, prof. M.Z.Niftullayev, prof. V.N.Vəkilov, dos. E.F.Vahabov, E.M.Quliyeva, dos. X.H.Cəfərova, dos. X.N.Xələfli, dos. F.Ş.Tağıyeva, C.N.Xanbutayeva və digər əməkdaşlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri -2018” mövzusunda elmi-praktik konfransda iştirak etmiş və sertifikat almışlar.

Dekabr ayında prof. İ.Ə.Axundovun təntənəli şəkildə 125 illi yubileyi Universitet miqyasında qeyd edilmişdir və bütün əməkdaşları orada iştirak etmişlər.

Həmçinin “İSİM” və ictimai islahatlar mərkəzində “Səhiyyənin təşkili: müasir aspektləri” adlı seminarla kafedranın baş laborantı N.Ə.Məmmədova iştirak etmişdir.

Kafedranın bir çox əməkdaşları Respublikanın səhiyyə müəssisələrində insanlar arasında parazitər xəstəliklərin aşkar edilməsində və əksepidemik tədbirlərin aparılması üzrə həyata keçirilən tədbirlərdə iştirak etmişlər. Bu məqsədlə Xətai Gigiyena və Epidemiologiya mərkəzində aparılan seminarlarda iştirak etmiş, kafedranın elmi iş planına uyğun olaraq müxtəlif rayonlarda, o cümlədən Quba şəhərində geohelmintozların epidemiologiyası və profilaktikası”, Xaçmaz, Şəmkir rayonlarında kontakt helmintozlarının epidemiologiyası və profilaktikası”, Şəmkir, Goranboy rayonlarında protozozların epidemiologiyası və profilaktikası, Göyçay rayonunda protozozların epidemiologiyası və profilaktikası, həmçinin epidemioloji nəzarətlə əlaqədar yerli səhiyyə orqanlarına elmi metodik və təcrübi kömək göstərmişlər. Həmçinin kafedranın əməkdaşları universitetdə və respublika miqyasında keçirilmiş treninqlərdə iştirak etmişlər.

VIII. İctimai işlər

Kafedranın əməkdaşları aşağıda qeyd olunan ictimai işləri yerinə yetirirlər.

1. Ağayev İ.Ə. – Universitet həmkarlar komitəsi rəyasət heyətinin üzvü;
 - Səhiyyə Nazirliyinin baş epidemioloqu
 - Universitet və fakultə elmi şuralarının üzvü;
 - N 03.014. Dissertasiya Şurasında sədrin müavini.
- 2.Niftullayev M.Z. N 03.014. Dissertasiya Şurasının üzvü;
3. Vəkilov V.N. - N 03.014. Dissertasiya Şurasının üzvü; Kafedra həmkarlar təşkilatının sədri.
3. Vahabov E.F. - N 03.014. Dissertasiya Şurasının elmi katibi.
4. Tağıyeva F.Ş. – Kafedranın tədris hissə müdiri,
 - İctimai Səhiyyə fakultəsi TEC-nin rəhbəri,
 - Aprobasiya Şurasının üzvü,
 - DİM-nin “Epidemiologiya” fənni üzrə eksperti.

5. X.N.Xələfli - kafedraTEC-in sədri, Aprobasiya Şurasının üzvü.
- DİM-nin "Epidemiologiya" fənni üzrə eksperti.

IX. Yekun və işin yaxşılaşdırılması üçün təkliflər

Qarşıdan gələn tədris ilində tədris prosesini yaxşılaşdırmaq üçün hazırkı tədris ili üçün məqsədəuyğun hesab edilmiş aşağıdakı məsələlər öz aktuallığını itirməmişdir və yenə də qüvvədə qalır:

1. "Elektron jurnala" keçidlə əlaqədar müvafiq tədbirlərin tamamlanması.
2. Yeni tədris yükündə edilən dəyişiklikləri nəzərə alaraq, bütün fakültələr üzrə həm tədris proqramının, həm də təqvim-mövzu planlarının dərs saatlarına uyğunlaşdırılması.
3. Bütün fakültələr üzrə tədris proqramlarının və Sillabusların (işçi proqramların) yenidən hazırlanması və hər müəllim üçün fərdiləşdirilməsi.
4. Proqramda edilən dəyişikliklərə uyğun yeni mühazirə mətnləri və metodik işləmələrin hazırlanması, mövcud olanlara əlavələrin edilməsi və tamamlanması.
5. Yeni tədris planlarına uyğun olaraq mövcud metodik işləmələrin təkmilləşdirilməsi.
6. Yeni təcrübə dərsləri üçün kompüter variantlarının təkmilləşdirilməsi.
7. Tələbələrin cari və yekun mənimsəmələrini qiymətləndirmək üçün test bankının yaradılması və cap etdirilməsi.
8. Kafedranın iş planının yerinə yetirilməsinə ciddi əməl edilməsi.
9. Tələbə elmi cəmiyyətinin fəaliyyətinin artırılması.
10. Əyani vəsaitlərin yeniləşdirilməsi: köhnə cədvəllərin, slaydların bərpası, yenilərinin tərtib edilməsi.
11. Təcrübəli vərdişlərin təlimi üçün laboratoriyanın müvafiq avadanlıq, reaktiv və s. ilə təmin olunması.

Respublikamızda hazırda baş verən sosial- iqtisadi proseslər xalq təsərrüfatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də qüvvələrin səfərbərliyə alınmasını tələb edir. Bir çox yoluxucu xəstəliklər, o cümlədən, malyariya, vərəm, QİÇS, quş qripi, difteriya, poliomielit, göyöskürək, epidemik parotit, məxmərək, qızılca, hepatitlər, bruselyoz, helmintozlar kimi xəstəliklərə görə yaranmış gərgin epidemioloji vəziyyət səhiyyə orqanları qarşısında həlli vacib olan bir çox problemlər qoyur. QİÇS və malyariya xəstəliyi öz aktualığı ilə iqqəti cəlb edir. Bu problemləri müvəffəqiyyətlə həll etməyə qadir olan mütəxəssislərin yetişdirilməsi biz müəllimlərdən asılıdır. Hazırda respublikamızda səhiyyə sahəsində geniş islahatlar aparılır, təhsil strategiyasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində məsələlər qaldırılır, ümumdünya təsilinə interpretasiya edilməsi yolları axtarılır. Tibb təhsili sistemində də islahatların aparılması qaçılmazdır. Belə ki, təhsilin keyfiyyətinin artırılması, peşəkar, bilikli, savadlı kadrların hazırlanması üçün tədris proqramlarında dəyişikliklər edilməlidir. Sözsüz ki, bunlar Boloniya təhsil sisteminin tələblərinə uyğun həyata keçirilməlidir. Mövcud şərait ayrı-ayrı xəstəlik qrupları üzrə yüksək ixtisaslı profilli mütəxəssislərin- epidemioloq həkimlərin hazırlanması vəzifəsini qarşıya qoyur. Odur ki, təhsilin elmi əsaslar üzərində qurulması üçün bütün imkan və vasitələr yenidən nəzərdən keçirilməli, müasir dövrün tələblərinə uyğun proqramlar tərtib edilib həyata keçirilməlidir. Kafedrada bu istiqamətdə işlər aparılır.

Kafedra müdiri

ə.e.x., professor İ.Ə.Ağayev

Hesabata əlavə

Cədvəl 4

Elmi tədqiqat işi	Dissertasiya işi		Məqalə (d, x, j)		Monoq- rafiya	Metodik təvsiyyə lər	Rəy	Konfrans İştirak/ çıxış	TEC məruzə
	Elmlər doktoru	Fəlsəfə doktoru	Çap edilib	Göndəri lib					
T.ü.f.d., dos. Xələfli X.N. "Azərbaycan Respublikası ərazisində helmintozların müasir gedişinin epidemioloji xüsusiyyətləri"	1	-	7 d	3 x	-	-	-	2	1
Baş laborant Zeynalova N.M. "Müasir şəraitdə Azərbaycanda malyariyaya görə yaranmış vəziyyətin epidemioloji və ekoloji xüsusiyyətləri"	-	1	3d	1 d	-	-	-	3	-
Baş laborant Cəlilov V.Ç. "Etioloji strukturu müxtəlif olan leptospiroz ocaqlarında müasir immunoloji metodların diaqnostik effektivliyinin müqayisəli qiymətləndirilməsi"	-	1	2 d	2x	-	-	-	2	-

№. S.A.a.	Tutduğu vəzifə, elmi dərəcəsi	İş stajı		Təvəl, milliy.	Elmi işlər	Hansı xarici dili bilir
		ümumi	Universi tetdə			
1	2	3	4	5	6	7
1. Ağayev İbadulla Əliağa oğlu	Kafedra müdiri, t.ü.e.d., professor	45	42	1950, azərb	189	Rus
2. Niftullayev Məhərrəm Zülfüqar	Professor, t.ü.e.d.	46	42	1947, azərb	88	Rus
3. Vəkilov Vaqif Nazim oğlu	Professor, t.ü.e.d.	42	28	1960, azərb	91	Rus
4. Quliyeva Esmiralda Musa qızı	Dosent, t.ü.f.d.	54	50	1943, azərb	132	Rus
5. Vahabov Elman Fərman oğlu	Dosent, t.ü.f.d.	46	25	1951, azərb	67	Rus
6. Xanbutayeva Svetlana Nəsir qızı	Dosent, t.ü.f.d.	46	40	1946, azərb	89	Rus
7. Cəfərova Xatirə Həşim qızı	Dosent, t.ü.f.d.	43	40	1949, azərb	54	Rus
8. Xələfli Xatirə Novruz qızı	Dosent, t.ü.f.d.	32	24	1961, azərb	110	Rus
9. Tağıyeva Flora Şura qızı	Dosent, t.ü.f.d.	26	26	1968, azərb	52	Rus
10. Zeynalova Nərgiz Mehman qızı	Assistent	14	10	1979, azərb	11	Rus
11. Cəlilov Vaqif Çingiz oğlu	Baş laborant	10	8	1983, azərb	10	Rus, ing.
12. Məmmədova Nigar Əlisahib qızı	Baş laborant	6	3	1985, azərb	4	Rus, ingilis